

AZÄRBAYCANDA MÜHAFİZÄKARLIQ LAZIMDI RMI ?

RASİM MUSABÄYOV

Kommunist totalitarizmi illärindä mühafizäkarlığı liberalizm vä ya millätçiliklä eyni däräcädä ähalinin geniş kütlälärinin vä hätta elmi vä siyasi elitanın şüruruna tänazzüldä olan burjua cämiyyätinä xas sırf mänfi anlayışlar kimi yeridirdilär, çünkü "sağ" vä näticädä communist ideoloqlarının nöqteyi-nätzärincä, mürtäce vä pis sayılan siyasi căräyanlar belä adlanırdı, halbuki sosialist cämiyyätindä yaxşı vä mütaräqqi ancaq "sol"lar ola bilärdi. Sonra isä "yenidänqurma" zamanı här şey bir-birinä qarışıdı. Siyasi hayatıda çoxlu adamlar meydana gäldi, bir qismi özlärini liberal, digärläri isä millätçi elan etdi. Mätbuat sähifälärinä çıxmış uzun-uzadı müzakirälär zamanı millätçilik vä liberalizm, onların Azärbaycan üçün mümkün olan formaları vä nisbätləri haqqında müasir täsävvürlər däqiqläşdirilmiş vä ictimaiyyätä çatdırılmışdı. Bu anlayışların qäbulolunmazlığı çox hallarda ortadan çıxmışdı, lakin mühafizäkarlıqqa qarşı kifayät qädär çox mänfi münasibät qalmışdı. Ortodoksal communistləri vä sovet nomenklaturasının nümayändälärini nä üçünsä mühafizäkarlar vä "sağlılar" elan etdilär, halbuki dünyada qäbul olunmuş täsnifata görə, onlar tipik "solcular" idi. Belä terminoloji qatmaqarışılıq yäqin ki, äslindä sovet sisteminä qarşı sağ islahatçılar vä ya sağ radikallar mövqeyindän çıxış edän adamların sözlärindän vä häräkätlärindän doğan hämin tährif olunmuş stereotiplərin näticəsi idi.

Sovet ictimai şürurunda yayılmış täsävvürlərin äksinä olaraq, mühafizäkarlar siyasi çıxdaşlar vä ya autsayderlər deyil, dünyanın bir çox ölkälärindä än mötäbär vä nüfuzlu ictimai qüvvädir. Fäqät risk edib deyä biläräm ki, mühafizäkarlıq ideoloji cähätdän liberalizm, sosializm vä ya faşizmdän daha az universallığa malikdir. Bu täbiidir, belä ki, konservativizm här bir ölkänin tarixi, etnik vä dini xüsusiyyatləri ilä sıx bağlıdır vä düzəndirici unifikasiyanı qäbul etmir. Bu mänada Qärb ölkälärindä üstünlük təşkil edän mühafizäkar liberallar, İran vä ya Pakistandakı islam mühafizäkarları vä hätta Çin misalında communist mühafizäkarlar haqqında danışmaq doğru olardı. Eyni zamanda adı mühafizäkarlıqla, tradisionalizm vä siyasi konservativi färqländirmək lazımdır. Bu axırıncı ävvälinci iki elementi çox hallarda özündə birləşdirir, lakin ancaq onlardan ibarət olmur.

Bu gün kommunizmin süqutundan vä sovet imperiyası dağıldıqdan sonra yeni müstäqil dövlətlərin bir çoxu dünyanın sivil mäakanına reinteqrasiyani strateji kurs elan etmişdir. Bu dövlətlərdə müasir iqtisadi, hüquqi vä siyasi qurumların täsidi prosesi getdiyi bir şäraitdä anlayışların ümumi qäbul olunmuş mänalarının vä ümmü mistifadä qaydalarının özlərinä qaytarılması vacibdir. Bununla yanaşı, Azärbaycanda gedän bu vä ya digär siyasi proseslər üçün bu anlayışların hansı däräcädä tätbiq edilməsini häm elmi, häm dä siyasi nöqteyi-nätzärdän müäyyänləşdirmək vacibdir. Yetmiş illik communist hökmranlığından sonra transformasiya märhäləsindä olan, özünün tarixi müsälman änänäläri şäraitindä olan ölkämizdä mühafizäkarlığın hansı formalar vä konkret mahiyyatlər daşıyacağını müäyyän etmək lazımdır.

Azärbaycanda milli hayatın änänävi formaları o qädär dağıdılmış vä deformasiyaya uğramışdır ki, indiki zamanda onların konservasiyası vä qorunub saxlanması yox, bärpasi vä intibahı aktual mäsälədir. Eyni zamanda ölkä vä cämiyyätin kardinal islahatların vä modernlaşdırmanın keçirilməsinä ehtiyacı var. Beləliklə, ağar konservativizm Qäribi Avropa mänasında üzvdirsə, yəni liberal vä sosialist islahatlara qarşı təbii ictimai reaksiya kimi yaranmışdırsa Azärbaycanda isä bu yönlü mühafizäkarlıq ancaq milli änänälärin bärpasi üzrə mäqsädyönü, ardıcıl vä än äsası, sämäralı fäaliyyätin iqtisadi vä siyasi sahälärdəki radikal islahatlarla älaqäli näticəsi kimi formalaşa bilär.

Ümumiyyätä, mälumdur ki, mühafizäkarlıq mövcud olan münasibatlərin qırılmasına yox, kök salmış änänälärin qorunub saxlanılmasına vä täkrarlanmasına istiqamätlenmişdir. Siyasi-ideoloji mänada bu, ictimai tänzimləyicidir. Mühafizäkarlıq hüquq vä änänä ilä icazä verilən bärabərsizliyä yol verir vä onu nätzärdä tutur vä mütləq öhdälük vä mäsuliyyätin mänävi ruhu ilä doludur. Mühafizäkarlıq cämiyyätä här bir färdin hansısa bir ali qaydaya tabe olduğu vä zämanätçiləri dövlət vä mänävi institutlar (bunlardan än äsası dindir) olan birliyi tämin etməyä can atır. Nüfusa, intizama, qänaätçilliyä vä vicdanlı ämäyä hörmät, öhdälük vä hüquqların tarazlığı, ailänin qorunması vä sairə dä eläcä

mühafizäkarlığın fundamental däyärları kimi tanınır. Qarşımızda sadalananlardan çoxunu vä ilk növbädä xüsusi mülkiyyät institutunu vä ona hörmäti Azärbaycanda bärpa etmäk durur.

Qärbädä mühafizäkarlığın äsas räqibi sosial-islahatçılıqdır. Azärbaycana gäldikdä isä müasir liberal konservativizmin täsdiqi kommunokonservativizmin qät edilmäsindän keçir. Çünkü bu gün bizdä adı mühafizäkarlıq äsasän kommunist totalitarizmi illärindä färdi täsäbbüs vä mäsüliyyät göstärmäkdän yadırğamış ähalinin xeyli hissäsindäki xiffät hisslärdän ibarätdir. Hämin ähali üçün yoxsulluq içindä bärabärlük vä dövlät täräfindän zämanät verilän minimum, risk vä cämiyyätin qütbläşmäsi ilä älaqädar olan ugur vä täräqqidän üstündür. Ähalinin kifayät qädär geniş täbäqälärinin vä ilk növbädä böyük yaşılı qrupların şuurunda änänä sovet quruluşu ilä çulgaşır vä bu mänada onlar müasir anlamda yeni liberal mühafizäkarlıq üçün sosial baza ola bilmäz. Qärbädä mühafizäkarlıq kök salmış ictimai däyär vä äsasları qoruyan, názärdä tutulan yeniliklärä şübhäli münasibät bäsläyän vä müxtälfislahatlar ärzindä buraxılmış sähväleri düzäldän siyasi qüvvä kimi özünü göstərir. Bizdä - Azärbaycanda isä müasir qärb mühafizäkarlarına yaxın olan siyasi qüvvälär 70 illik kommunist eksperimenti irlsini tezliklä aradan qaldırmaq vä ölkäni dünya sivilizasiyası axarına qaytarmaq üçün radikal islahat mövqeyindän çıxış etmäyä mäcburdurlar. Ancaq bu proses başa çatdıqdan sonra yeni mühafizäkar änänä üçün dayaniqli sosial baza formalaşacaqdır.

Azärbaycanın açiq şäkildä özünü mühafizäkar adlandırmış vä xaricdä müvafiq täräf-müqabillik älaqäläri yaratmış nüfuzlu siyasi qüvvälärindän ancaq Milli İstiqlal Partiyasını qeyd etmäk olar. Lakin färz etmäk olar ki, Müsavat, AXCP kimi sağ märkäzçi partiyalar da bu istiqamätdä täkamüldädir. Bir neçä mühafizäkar partiyaların yaranması da istisna edilmir (hätta onlar özlärini bu cür elan etmäsälär dä). Onlar Türkiyäda dä mövcuddur. Orada iki äsas sağ partiya: Doğru Yol vä Ana Vätän partiyaları mühafizäkardilar vä tradisionalizm täzahürlärinin müxtälfisnisbäti vä ölkäni modernläşdirilmäsinä müxtälfisnisbätläri ilä färqlänirlär. Bir çox parametrlärinä görä Türkiyänin Rifah Partiyası da mühafizäkardır, halbuki o, Qärbin müvafiq sağ liberal partiyalarına bänzämir. AFR-dä bir qädär färqli hal müşahidä olunur, burada mühafizäkar XDS vä XSS partiyaları artıq bir neçä onillik ärzindä sabit vä öz aralarında räqabät aparmayan täräf-müqabillär vä müttäfiqlär kimi fäaliyyätdädir.

Azärbaycanın vä häm dä digär postsovet respublikalarının qarşısında müasir mühafizäkar programın hazırlanması, müvafiq siyasi, iqtisadi vä mänävi dünya baxışları üzrä prioritettlerin müäyyänlaşdırılmäsi, eläcä dä alternativ siyasi-ideoloji cäräyanlar arasında särhädlärin ayırd edilmäsi durur. Bununla yanaşı, näinki konservativizm vä demokratianın, häm dä mühafizäkarlıq vä dinin, mühafizäkarlıq vä millätçiliyin vä sairin nisbätinin müasir tähllibi edilmälidir. Axırıncısı yaxın zamanlarda dövlät müstäqilliyyi uğrunda aparılan mübarizänin bütün äsas siyasi qüvvälärini millätçiliyä täräf sürüdüyü ölkälär üçün olduqca aktualdır.

Bu ölkälärdäki milli häräkatların aparıcı rolu onunla bağlıdır ki, kommunist sistemi özünä yad olan sinifläri, zümraläri vä siyasi-iqtisadi qurumları dağıdaraq millätläri vä etnik qrupları heç cürä "häzm" edä bilmämişdi. Ona görä dä demokratik täcrübä vä änänälärdän mährum olan bu cämiyyätlärdä kommunist totalitarizminä qarşı müqavimät ancaq milli xätt üzrä üzä çıxmışdır. Heç dä täsadüfi deyil ki, här yerdä bu mübarizäyä siyasätcilär vä dövlät xadimläri yox, hätta totalitarizm dövründä dä milli ruhlarını vä müstäqil şürur vä fäaliyyät rüseymlärini qoruyub saxlamış yaradıcı ziyalıların nümayändäläri rähbärlük etmişlär. Pribaltikada, Zaqafqaziyada vä demäk olar ki, här yerdä belä olmuşdur. Aydındır ki, millätçiliyin ideyaları, müxtälfis modifikasiya vä formaları yeni yaranmış müstäqil dövlätlärin siyasi hayatında vä ictimai şuurunda geniş yer tapmışdır. Totalitar kommunist sisteminin dağılmasında vä müstäqilliyyin äldä olunmasında milli häräkatların rolunu qiymätländirmäklä yanaşı, aydınlaşdırmaq lazımdır ki, milli impuls yeni märhälädä inkişaf amilin täyinedicisi olmaq üçün kifayät qädär daxili potensiali saxlaya bilibmi.

Müasir dünyada millätçilik millätin dövlätläşdirilmiş etnos olduğu bir çox ölkälärin siyasätinin äsas prinsipidir. Bu millätçilik özünü häm sağ, häm sol modifikasiyalarda göstərir (mäsälän, Rusiya, Serbiya vä başqalarında äyani olaraq görünür). Millätçilik täcrübi cähätdän külli miqdarda siyasi proqramlarda reallaşır – bu sahälärdäki ifrat iqtisadi vä mädäni ekspansionizmdän dövlät qäyyumluňugacan vä hättä izolyasizmäcän. Bununla yanaşı, millätçilik anlayışı näinki kommunist ölkäläri vä hätta dünyanın bütün mädäni ictimaiyyätinin dä siyasi leksikasında märfi çalar almışdır vä bir qayda olaraq, onun än ifrat vä pozucu formalardaki täzahürlärini adlandırmaq üçün istifadä olunur. Norma üzrä isä dövlät

siyasatindä millätçilik elä färdlärin münasibätindäki eqoizm kimi bir täzahürdür vä ancaq konkret şäraitdä ändazänin hüdudlarından känara çıxdığı halda diqqät vä ittiham obyektinä çevrilir. Mötäbär cämiyyätdä färdi eqoizmi qabartmadıqları kimi, eläcä dä dövlätlärä vä xalqlara münasibätdä millätçilik açıq bäyan edilmir.

Bir çox ölkälärdä sosialist vä liberal partiyalara nisbätän mühafizäkarları milli özünüeyniläşdirmä mäsälälärindäki hässaslıq vä milli mänafelärin açıq-aşkar vä qäti müdafiäsi färqländirir. Bu, bir qayda olaraq, elä siyasi qüvvälärdir ki, universalist iddialara vä kosmopolit, beynälmiläl täzahürlärä (özü dä istänilän qäbildän olan: häm sağ, faşist vä häm dä sol, kommunist) münasibätdä öz skeptik hisslärini gizlätmirlär. Mühafizäkarlar – vätänpärvärdirlär vä bunu aşkar nümayiş etdirmäkdän çäkinmirlär. Hesab ediräm ki, Azärbaycan üçün seçicilärin millätçilik ruhunda olan hissäsinı radikal etnopopulistlärden özünä çäkmäk bacarığında olan mäsuliyyätlı partianın siyasi sähnädä olması olduqca zäruridir. Aydındır ki, vätänpärvärligi vä hättä pozitiv millätçiliyi etnik zorakılıq vä diskriminasiyanın istänilän täzahürlärinin qäti ittihamı ilä älaqäländirmäk zäruridir. Müasir dünyada qlobal integrasiya prosesläri getmäkdädir vä täkcä iqtisadiyyatların, häm dä dillärin vä mädäniyyätlärin six qarşılıqlı älaqası baş vermekdädir. Äyalät qapalılığı, özünäaludälik vä özünäarxayınlıq yolverilmäzdır vä mähvedicidir. İndi bu artıq elä aksiomdur ki, onu mühafizäkarlar qäbul edäräk bäyan edirlär ki, dünya mädäniyyätinä vä sivilizasiyasına qatılmağı özünün tarixinä, dilinä vä milli mädäniyyätinä bağlılığı aşılamadan başlamaq zäruridir. Bu cür qoyuluşda integrasiya proseslärinä ehtiyatlı mühafizäkar baxış geniş sosial bazaya malikdir vä mütäräqqi änänälärä mane olmur, onları tarazlaşdırır.